

İNFORMASIYA KOMMUNİKASIYA TEKNOLOGİYALARININ TƏHSİLƏ TƏTBİQİ

M.Ə. RƏSULZADƏ MİLLİ ÖZÜNÜDƏRK VƏ MİLLİ ƏHLAQ TƏRBİYƏSİ HAQQINDA

Xatirə Qocayeva,

fəlsəfə doktoru programı üzrə doktorant

ADPU

E-mail: qocayeva_xatire@mail.ru

Rəyçilər: prof. F. Rüstəmov,
dos. Y. Rzayeva

Açar sözlər: M.Ə.Rəsulzadə, milli özünüdərk, dini tərbiya, milli məktəb, əhlaq tərbiyəsi

Ключевые слова: M.A.Расулзаде, национальное самосознание, религиозное воспитание, национальная школа, нравственное воспитание

Key words: M.A. Rasulzade, national identity, religious education, national school, moral education

XX yüzilliyin əvvəllərində yaşamış vətənpərvər, mütərəqqi baxışlı, bəşəri sivilizasiya və inkişafın mahiyyətini dərk edən Azərbaycan ziyalılarını məşğul edən, düşündürən əsas məsələlərdən biri də mənsub olduqları xalqın milli özünüdərk və milli əhlaq tərbiyəsi idi. Xalqa öz kimliyini, mənəvi dəyərlərini, əhlaqi heysiyyətini, ədəbi-mədəni keçmişini anlatmaq, onun milli duyğularını oyatmaq, özüna inam və milli qürur hissi yaratmaq zamanın həlli vacib olan aktual ictimai-pedaqoji, ədəbi-mədəni problemi kimi millötün ideoloqlarını narahat edir, çərə və çıxış yolu axtarmağa sövq edirdi.

XX yüzilliyin ilk onilliklərində xalqımızın milli ruhda tərbiyəsində, ona öz milli varlığını dərk etdirmək, milli hiss və duyğularını oyatmaq, hürriyyət və istiqlal ideyalarının nə olduğunu başa salmaq yönündə bütün qüvvəsi ilə çalısan millət xadimlərindən biri də M.Ə. Rəsulzadə idi. Əslində o, həmin ideoloji atmosferi yaradan ziyalı elitasının öncüllərindən idi. Əsərlərində o, döndə-döndə bu məsələyə qayıdır. Müəllifin "Milli dirilik" adlı yeddi bölmədən ibarət silsilə məqalələrində və həmin silsiləyə ön söz kimi yazılmış "Dirilik nədir?" adlı girişdə dediyimiz problemdə münasabəti daha əhatəli, fundamental və dolğun şəkildə şərh edilmişdir (1). 1914-cü ildə "Dirilik" jurnalında işıq üzü gəron bu məqalələr silsiləsi əslinde milli tərbiyə ilə bağlı məzmunlu ictimai-pedaqoji risalədir. Burada millət, onun əlamətləri, millətin formallaşmasında və təkamülündə lazımlı golən vacib faktorlar, milli özünüdərk, xalqın milli zəmində tərbiyəsi üçün gərək olan şərtlər və vasitələr, milli-mənəvi tərbiyənin, milli əhlaqın xalqın tarixi taleyində rolü, müasir gənclik və milli tərbiya, milli ideal və xalqın hürriyyəti və istiqlalı və s. məsələlər sədə, məzmunlu və dolğun şəkildə şərh edilmişdir.

Silsiləyə yaddıgı "Dirilik nədir?" adlı ön sözə maarifçi mütəfəkkir xalqın diriliyinin, yəni milli varlığının əsas müəyyənədici amilinin nədən ibarət olduğunu aydınlaşdırır. Göstərir ki, dirilik xalqın "ölüm-dirim" məsələsi, həyatda öz varlığını qoruyub saxlamaq bacarığı və ya ölümə məhkumluğudur. Başqa sözlə: "Avropanılarca dirilik məhz qüvvəli olmaqdan ibarətdir. Bədənən və ruhən qüvvəli olmaq. Gərək bir insan və gərək bir millət elmən və bədənən qüvvəli olmayıncı dünyada yaşaya bilmək nemətindən məhrumdur. Yaşaya bilmək üçün icabında yaşamağı belə fədə edə biləcək qədər, rəşid olan millətdər ki, dünyada dirilik haqqı qazanıyorlar" (1, №1, s.11)

Deməli, dirilik xalqın öz yaşamaq haqqını, hüququnu qüdrətini mühafizə etmək, qoruyub saxlamaq bacarığıdır. "Diriliklərin ən mütəkəmil bir şəkli", yəni ən təkmil, vacib şəkli isə "milli dirilikdir." Belə bir diriliyi olmayan xalq neft mədənlərində, və ya qara işlərdə çalısan, öz haqq və hüququnu anlamayan, əsərətdə olub bu əsərəti dərrk etməyən "çorni raboçılər" timsalındadır. Yəni "diriliklərin ən qiymətli milli dirilikdir." "Dirilik dünyani sevməkdən və öz hüquq və namusunu mühafizə edə biləcək qədər qüvvəli olmaqdan ibarətdir." (1) Müəllifə görə maddi cəhətdən tərəqqi edib mənəviyyatdan, mədəniyyətdən məhrum qalmaqdansa, maddi baxımdan gec inkişaf edib mənəviyy-

Xatirə Qocayeva

yatca müstəqil qalmaq daha şərəflidir. Öz mənliyini mühafizəyə xidmət edən millətpərəstlik bəşəri nöqtəyi-nəzərdən daha zəruri və faydalıdır.

“Milli dirilik” məqaləsində diqqətəlayiq məsələlərdən biri milli tərbiyə ilə dini tərbiyənin, milli mənsubiyətlə dini mənsubiyətin bir-birindən fərqləndirilməsi, bunların başqa-başqa şeylər olduğunu geniş kütleyə izah olunmasıdır. Bu, o zamanki tarixi şərait üçün vacib bir problem idid. Çünkü əvvəlcə də dediyimiz kimi XIX əsr və XX əsrin əvvəllərində çox zaman dini birliklə milli birlik, dini mənsubiyətlə milli mənsubiyət qarışq salınır, nəticədə “islam milləti”, “müsəlman milləti” anlayışlardan istifadə edilir, bu istilahların mənə tutumu bütöv sosial topluma şamil edilməklə insanlarda yanlış təsəvvür formalasdırıldı. M.Ə. Rəsulzadə ictimai dövriyyədəki bu yanlış tendensiyənin tərbiyə amilinə də qeyri-obyektiv təsir göstərdiyini, onu istiqamətləndirməyə mane olduğunu dərk edərək qeyd edirdi ki: “Bizdə “millət” kəlməsinin mənası çox yanlış bir surətdə tələqqi edilməkdədir. Nə qədər ali təhsil görmüş, mədəni həyat və mədəni məməkətlər görmüş adamlarımıza təsədüf edərsiniz ki, hansı millətdənsiniz, -deyə verəcəyiniz suala: “müsəlmanam” – deyə cavab verir. Və bu cavabin heç də naməvəfi olduğunu düşünməz. Halbuki, həmən adam özü bir nəfər rusa “ti iz kakoy natsii” deyə verdiyi suala “xristianin” cavabını alsa, məzkr cavabı olduqca gülünc və cavab verən şəxsin cəhlinə dəlil tutar. Əslində bizdə “ümmət” kəlmələrinin fərqi ayrılmamışdır. Bəlkə də, qədimdə “ümmət” ilə “millət” arasında fərq olmayıb, qövmiyət və cinsiyyət caməsini andiran “millət” kəlməsi həmkis və həm dinlik caməsinə elm olan “ümmət” kəlməsi qarışmış və “milləti-islam” təbiri məşhur olmuşdur. “Millət”i nasyon (natsiya) mənasına alacaq olursaq, bu heç də həmdinliyi bildirməz. Bu, dindən qədər əlavə bir çox “daşlıqları” da came olduğu kimi, bilməsə dil birliliyi lazımlı gətirir. Mənaye-müasiri ilə “millət” kəlməsi istə bu dilbirliliyində hasil olan cəmiyyəti ifadə edir. Fəqət başlıca dil birliliyindən ibarət olmaqla bərabər millət məshhumu başqa xüsuslara da şəmildir” (1).

M.Ə. Rəsulzadə millətin əsas attributlarının nə olduğunu, yeni millət olmanın əsas şərtlərini aydınlaşdırır. Onun dil, adət-anənə, əxlaq, tarixi, mədəni və mənəvi, etiqadi birliyə malik böyük ictimai toplum olduğunu söyləyir. Eyni zamanda xalqın bir millət kimi tərbiyəsi, onun üsul və vasitələri, bu tərbiyənin əsas kanalları üzərində geniş dayanır. Müəllifin fikrine milli tərbiyənin ən ümumişmiş şəkildə əsas amilləri bunlardır: millətin və onun varlığını şərtləndirən amillərin dərk olunması; vətəndaşlarda milli mənlik şüurunun yaradılması; milli duyu, milli vicedən, milli namus və bunun nəticəsi kimi millətpərəstlik hissini formalaşdırılması; aydın milli ideal və milli məqsədin müəyyənləşdiriləsi; milli dil və ona təssübkeş münasibət bəsləniləsi; din və iman təssübkeşliyi; millətin ökeçmişino, tarixinə, adət və ənənələrinə bağlılığı və s.

Bəs milli tərbiyənin vasitələri nədir? M.Ə. Rəsulzadə bunlar barədə də öz müləhizələrini söyləyir. Qeyd edir ki, bunun üçün vasitələr müxtəlifdir. Məsələn, xalqı öz tarixi keçmişini ilə aşına etmək. Xalq öz gələcəyini düzgün qurmaqdən ötrü keçmişini öyrənməli, tarixi inkişaf yoluna nəzər salmalı, ondan ibrət götürüb düzgün olanlardan öyrənməli, səhvələrdən nəticə çıxarmalıdır. Yaxud millətin tarixi taleyində əzəmətli, əlamətdar rol oynayan tarixi şəxsiyyətlərindən, bədii qəhrəmanlarından bir nümunə kimi lazım olan keyfiyyətləri əzx etməli, onları tanımlmalıdır. Milləti təşkil edən fördələr ö/dilini və dinini sevməli; ona bağlanmalı və onun təssübünü çəkməlidir. Onun aydın və düşünülmüş məqsədi olmalı, bu məqsəd uğrunda əlbir mübarizə aparmalıdır. Bundan əlavə “millətin birləşməsi və saxlanmasına müaviniət edən vasitələrdən digərləri də adat ilə ənənədir” (1, № 8, s. 7).

Görkəmli maarifçi milli tərbiyədə xalqın qeyrətkeş ziyalalarının, teatrın, mətbuatın, xeyriyyə cəmiyyətlərinin, bədii ədəbiyyatın, ayrı-ayrı qələm sahiblərinin, müəllimlərin, tədris ocaqlarının üzərinə böyük və məsuliyyətli vəzifələr düşdürünen要说. Xalqın taleyinin və gələcəyinin gənc nəslin necə bir milli əsaslarə söykənən tərbiyəsindən asılı olduğunu israr edir və milli güvəncə yeri kimi türk gəncliyinə səslənir: “Ey millətin istiqbalını təmin edəcək türk gəncliyi, hardasan?!” (1, № 6, s. 7)

M.Ə.Rəsulzadə milli özünüdərk və milli əxlaq tərbiyəsi haqqında

M.Ə.Rəsulzadə Petroqradda çap olunan “P. Vedemost” qəzetiндə Dövlət Dumasının üzvü Aleksandrovun “Milliyyət və bəşəriyyət” adlı mətbü məqaləsini 1915-ci ilin 21 oktyabrında “Açıq söz” qəzetiндə dərc edir. Məqaləyə yazdığı ön sözdə Aleksandrovun milliyyət və bəşəriyyət barədə müləhizələrinə şərık çıxdığını, bu müləhizələrin əsas qisminin onun “Milli dirilik” məqalələr silsiləsindəki fikirlərlə uzaşdığını nəzərə çatdırır (3). Məqalədə o da izah edilir ki, milliyyət dövlətdən daha böyük, dərin və əhatəli anlaysıdır. Millətlər ola bilsin ki, tarixin mücyəyen məqamında öz dövlətlərinə qeyb edə, onu yenidən qazana bilərlər. “Fəqət dövlət millətdən daha geniş, daha vüsətlidir”. Bəzən bu vüsət o qədər əhatəli olur ki, onun daxilində bir çox millətlər birləşib yaşayır, bu zaman sistem, idarəetmə və münasibət düzgün qurulursa, dövlət heç də zəifləmir, əksinə daha da rövənqələr. Məsələn, ingilis, Amerika və İsvəçərə dövlətlərində olduğu kimi. Bu cür coxmillətlə dövlətlərin zəifləməsinə səbəb zülm, cəbr, haqsızlıq, bir xalqın başqası üzərində hegemonluq iddiası, başqalarına həqarətə baxmasıdır. Bu cür sistem və münasibət nəticədə “araya nifaq salıbor, dövləti zəifləşdirir” və cəbr edənlərlə cəbr olunanların ikisinin də əxlaqını pozuyor. Bu nöqtəyi-nəzərdən bir millətin digər millət tərəfindən cəbrə ugraması dövlətin vücudunda öyle bir qanqren təşkil ediyor ki, bu hər tərəfə sahm yeridib dövlətin bütün vücudunu çürüdüyür ” (3).

Müəllif coxmillətlə Rusiya imperiyası daxilində dövlət səviyyəsində belə bir şovinist siyaset aparıldığını, həmin siyasetin nəticədə dövlətin özünə qarşı yönəldiyini, onu zəiflətdiyini və taxatdıığını nəzərə çatdırır. Başqa sözlə, zülmə uğrayan xalqlarda bu zülmün milli etiraz hissini, azadlıq meyllərini qüvvətləndirdiyini xatırladır.

M.Ə. Rəsulzadə böyüməkdə olan nəslin milli ruhda, müasir düşüncədə, öz xalqının şərəflə milli keçmiş ilə indiki zamanın əhvali-ruhiyyəsini özündə birləşdirəcək bir əqidə və bilik sahibi kimi tərbiyəsində din xadimlərinin də üzərinə mücyəyen vəzifələr düşdürünen söyləyirdi. Bu mənada o, məhafizəkar, köhnəpərəst, mənəfətçir ruhaniləri tənqid edirdi, mütərəqqi görüşlü, millətsevər, müasir dünəya ilə ayaqlaşmağın zərurətini dərk edən din xadimlərini alqışlayırdı.

“Bir moiə münasibət” sərlövhəli məqaləsində müəllif bununla bağlı fikirlərini aydın şəkildə ifadə etmişdir (4). Məqalədə minbərdə kütləyə xitabən moiə söyləyən bir axundun fikirləri və müəllifin ona münasibəti öz əksini tapır. Axund illər boyunca xalqın tərəqqi yoluñu bağlayan, onu cəhalat girdəbəndə bədbəxt edən cahil, dünyadan bixəbər, qəflat əhli olan millət “tərbiyəçiləri” ni tənqid edir. Xalqın xoşbəxt istiqbalının müasir təhsil və əqidəli “gimmazist və riyalistlər” bağlı olduğunu israr edir: “İstiqlalınızı bunlardan payı minbərdə oturan gimmazist və riyalistlərə xitabən istəyiniz, ümidiñizi bunlara bağlayınız!... Bunlardır bizi xilas edəcək bilgi namizədlər, bunlardır galəcəyimizin ümidiñə. Xoşgührənləğimiz, dünyadaki rifah və səadətimiz bunların idrakından, bunların zəmanə biligi ilə silahlanmış əzm və qeyrətilərdən asılıdır” (4).

Məhəmməd Əmin axundun xalqın övladlarının təlim və tərbiyəsinin milli ruhlu, xalqın dilini, ədəbiyyatını, dinini, tarixini bilən, milli təssüb hissini ilə yaşayın tərbiyəçilərə tapşırılması fikrini də təqdir edir. Belə ki, axund xalqa yad bir çox müəllim və müdərrislərin təhsil ocaqlarına doluşaraq qeyri-milli, xalqa ögey təlim və tərbiyə işləri ilə məşğul olduğunu nəzərdə tutaraq deyirdi: “Fəqət bunlardan da o qədər faidə yoxdur, çünki bunların tərbiyə və təlimləri öyle bir əsasdadır ki, ögrəndikləri elm və füsunlar arzu olunan faidəni verməyir. Bu da oradan çıxıbor ki, bunlar ana dilini bilməyir. Ədəbiyyatlarını anlamıyor, dillərini, tarixlərini öğrenməyiblər. Böylə qalınca bittəbii gözənlənən faidəni də verməyiblər” (4). Axund gənc nəslin tərbiyə işini yalnız “milli mənəfət” naminə çalişan tərbiyəçilərə tapşırmaq lazımlı golidiyini xatırladır.

Millətsevər bir ideoloq-tərbiyəçi kimi M.Ə. Rəsulzadəni narahat edən əsas məsələlərdən biri da Qafqaz türklərinin öz milli mənsubiyətlərini yetərinə dərk etməməsi, özlərinin etnik mənsubiyəti barədə məlumatsızlığı, qan və gen yaddasını unutmasıdır. Vətənpərvər ziyanlı təsəssüf edir ki: “Müsəlman kəndlisi dünyani olduqları mahaldan ibarət biliib kəndlərində mənsub olduğu tayfa və möhə

əhlini milliyyəti ədd edər” (2) Əlbəttə, Qafqaz, Azərbaycan və ümumislam coğrafiyasında cəmiyyət üzvlərinin milli kimlik və mənsubiyyət barədə təsəvvürlərinin basit olması və ya ümumiyətlə yoxluğu bu istiqamətdə maariflənmə işinin, lazımi məlumat və təbliğatın aparılmaması ilə əlaqədar idi. Belə bir təşviqatın ilk işarələri yalnız XIX əsrin sonlarından etibarən zərrə-zərrə şüurlara yeridilməyə başlanılmışdı. Bunu nəzərdə tutan Məhəmməd Əmin yazırdı: “Millətpərvəstliyə galincə: izahat lazımmıdır!! Şəhərdəkilişimiz daha dünən türk olduqlarını bilmisələr, bir çoxlarında hələ o da şübhəlidir!” (2)

Görkəmlü maarifpərvər siyasetçi izah edirdi ki, bəşəri miqyasda mədəni yaşayışın üç əsas rüknü vardır: milliyyət, beynəlmiləlcilik (“beynəlmiləliyyət”) və müasirlik (“əsriyyət”). Milliyyətin rüknü ana dili, beynəlmiləlciliyin əsası din, müasirliyin şərtləri isə əsra hakim olan elm və maarifə, çağdaş dönyanın qazandığı bilik və yeniliklərə nail olmaqdır. Qafqaz türklərinin də bir millət olaraq üç əsas keyfiyyətə malik olmağunu müəllif Ə. Hüseynzadənin “Füyuzat” jurnalı vasitəsilə içtimai-siyasi dövriyyəyə gətirdiyi fikrə istinadən söyləyir və həmin fikrə şərəf çıxırı: “Vaxtilə möhtəram Əli boy Hüseynzadə əfəndi “Füyuzat”da “Islam əqidəli, türk qanlı və Avropa qiyafəli bir insan olalım” demişdi...” (2)

M.Ə. Rəsulzadə göstərir ki, azərbaycançılıq ideologiyasının ilk dəfə söylənən bu detalları tədricən işlənib bütövləşdi, mükəmməl bir milli ideologiyən rüknəri olan “islamlışmaq, türklaşmak, müasirləşmək” şəhərində təzahür etdi və qəbul olundu.

Millət, milli özünüdərk və milli tərbiyədə M.Ə. Rəsulzadəni məşğul edən əsas problemlərdən biri də içtimai gerçəklilikdə millətlərin “hakim və məhkum millətlər” deyə fərqləndirilməsi, bunun içtimai-siyasi mahiyyəti və onun geniş milli auditoriyaya anladılması cəhdidi idi. Onun bir sira əsərlərində, çıxış və nitqlərində, o cümlədən “Milliyyət məsələsi” (6, 73-75) məqaləsində deyilən məsələnin müfəssəl şəhəri ilə rastlaşırıq. Şərhçi Rusiya imperiyası ərazisində bu ədalətsiz, qeyri-bəşəri ideyanın uzun illər boyunca dövlət siyasetinə əvərildiyini söyləyir. İmtiyaz və ixtiyar, hüquq və mövqə cəhətdən Rusiyada yaşayan millətlərin hakim və məhkum millətlər bölgüsündə məruz qaldığını sübutlarla əsaslandırır. İmpriyadakı tərbiyə sisteminin də həmin siyasetə tabe tutulduğunu qeyd edir. Monarxiyada hakim millət ruslar, məhkumlar isə qeyri-xalqlardır. Velikorus şovinizmi başqa xalqların əsərət və istibdəd altında yaşamasına yol açır. Nəticədə həmin məhkum xalqlar istibdəd məngonəsində avılmalı olmuşlar.

Tərbiyəçi ideoloq xalqın mənəvi-əxlaqi və milli-mədəni tərbiyəsini də bu məcraya yönəltməyi, istibdədə qarşı etirazçı, milli qürur və düşüncəyə yiyələnmiş ayıq, vətənpərvər vətəndaşlar yetişdirməyi mövcud zamanın zəruri tələbi hesab edir. Bu yolda xalqı yalançı, mənfəətpərəst, satqın millətpərstlərden uzaq olub həqiqi, qeyrətkeş millətlərin arxasında getməyə çağırır. Göstərir ki, millətin hürriyyətə və istiqlala gedən yolu da buradan başlayır.

“Tərbiyədə mühüm bir nöqtə” (5) məqaləsində o, milli nəğmələrin və mahniların, milli oyunların və s.-nın uşaqların milli ruhda tərbiyəsində böyük rol oynadığından, məktəbəqədər və məktəb yaşı uşaqlara tərbiyə prosesində bu nəğmə və oyunlardan istifadə üçün şərait yaratmağın əhəmiyyətindən danışır. Belə bir fikrə şərəf sixir ki: “...məktəbdəki təlimin milli və mədəni ruhda olmasına nə qədər məlub isə, məktəbə qədər təlim işinin bu ruha yaxın olması ondan da mühümdür” (5).

Məqalənin aktuallığı. Müasir dövrda Azərbaycanda qadın təhsili ilə bağlı nəzəri fikrin inkişafında M.Ə. Rəsulzadənin yaradıcılığı mühüm rol oynayır. Həmin ərsin öyrənilməsi bu baxımdan xarakterikdir.

Məqalənin elmi yeniliyi. XX əsrin əvvəllərində Azərbaycanda çar Rusiyasının həyata keçirdiyi qadın təhsili siyaseti M.Ə. Rəsulzadənin yaradıcılığı əsasında şorh və izah edilir.

Məqalənin praktik əhəmiyyəti və tətbiqi. M.Ə. Rəsulzadənin XX əsrin əvvəllərində Azərbaycanda çar Rusiyasının həyata keçirdiyi qadın təhsili siyasetinin mahiyyətini aydınlaşdırıran ideyalarının gölöcək müəllimlərə öyrədilməsi zəruri və vacibdir.

ƏDƏBİYYAT

1. Rəsulzadə M.Ə. Dirilik nədir? // Dirilik, 1914, № 1
2. Rəsulzadə M.Ə. Diyanət, milliyyət və mösət nöqtəyi-nəzərindən kənd məktəbləri. “İqbəl” qəz., 1914. 11 dekabr
3. Rəsulzadə M.Ə. Milliyyət və bəşəriyyət. “Açıq söz” qəz., 1915, 21 oktyabr
4. Rəsulzadə M.Ə. Bir mövzə münasibətilə. “Açıq söz” qəz., 1915, 10 noyabr
5. Rəsulzadə M.Ə. Tərbiyədə mühüm bir nöqtə. “Açıq söz” qəz., 1916, 2 sentyabr
6. Rəsulzadə M.Ə. Əsərləri (1903-1909). I c., Bakı: Azərnəş, 1992.
7. Rəsulzadə M.Ə. Əsərləri (1909-1914). II c., Bakı: Şirvannəş, 2001.

Х.З. Годжаева

**М.А. РАСУЛЗАДЕ О НАЦИОНАЛЬНОМ САМОПОЗНАНИИ И О НАЦИОНАЛЬНО-НРАВСТВЕННОМ ВОСПИТАНИИ
РЕЗЮМЕ**

В конце XIX в начале XX века в Азербайджане велики заслуги М.А. Расулзаде в развитии теории воспитания. Нация, национальное самопознание и национальное воспитание являются главными вопросами, которым он уделял особое внимание. Во многих своих произведениях и выступлениях, в том числе и в ряде статей «Национальное возрождение» национальному вопросу им было уделено должное внимание.

K.Z. Gojajeva

M.A. RASULZADE ON NATIONAL SELF-CONSCIOUSNESS AND NATIONAL MORAL SUMMARY

At the end of XIX century, at the beginning of XX century on the progress of ethics. M.A.Rasulzade had important services. On the nation, national self- consciousness an national ethics one of the problems that he paid attention was nations differentiation in order to “dominant and condemned nations” in the social reality, its social - political essence and effort its explication into the wide national audience. It was paid attention in this variety of works, his speech and statements, including in the article about “National Vitality” and “Nationality Problem”

Redaksiyaya daxil olub: 22.04.2016